

“Bank uçotu” fənni üzrə imtahan sualları

1. Kredit təşkilatlarında mühasibat uçotunun əsasları.
2. Uçot siyasəti və onun əsas elementləri.
3. Kredit təşkilatlarında mühasibat uçotunun hesablar planı.
4. Hesab bölmələrinin xarakteristikası.
5. Banklarda daxili audit.
6. Banklarda mühasibat uçotu və hesabatına nəzarət.
7. Banklarda uçot siyasəti
8. Kredit təşkilatlarında uçot - əməliyyat işinin təşkili.
9. Analitik və sinetik uçotunun aparılması və yoxlanması qaydaları.
10. Banklarda uçotun təşkilində ümumi tələblər və mühasibin hüquq və vəzifələri.
11. Bank sənədlərinin rəsmiləşdirilməsi və onların uçot hesablarında əks olunması.
12. İlkın uçot sənədlərinin rəsmiləşdirilməsi.
13. İnventrizasiya.
14. Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi.
15. Kassa əməliyyatlarını uçotu.
16. Daxil olan nağd pul vəsaitlərinin təşkil və sənədləşdirilməsi.
17. Nağd pulların çeşidlənməsi, formalaşdırılması və bağlanması qaydaları.
18. Filiallarda kassa işinin təşkili.
19. Nağd pul vəsaitlərinin verilməsinin təşkili və sənədləşdirilməsi.
20. Kassa işinin təşkili.
21. Əməliyyatların kassa metodu.
22. Nağdsız hesablaşmaların uçotu və pul köçürmələrinin şərtləri.
23. İnkassa sərəncamları ilə hesablaşmalar, vergi orqanları ilə hesablaşmalar.
24. Akkreditiv üzrə hesablaşmalar.
25. Akkreditivin formaları.
26. Müxbir hesablar üzrə əməliyyat uçotu.
27. Banklararası hesablar sistemi.
28. Müxbir hesabları üzrə əməliyyat uçotu və hesablaşma qaydaları.
29. Banklarda müxbir hesabın açılması qaydası.
30. “Loro” və “Nostro” müxbir hesablar üzrə əməliyyat uçotu.
31. Müxbir hesabların mahiyyəti.
32. Depozit əməliyyatlarının uçotu.
33. Depozit əməliyyatlarının sənədləşdirilmənin təşkili və uçotu.
34. Depozit əməliyyatları üzrə faizlərin hesablanması və ödənilməsi qaydası.

35. Fiziki və hüquqi şəxslərin Depozit əməliyyatların sənədləşdirilməsi qaydaları.
36. Müddətli depozitlər və onların uçotu.
37. Kredit əməliyyatlarını uçotu.
38. Aktivlərin keyfiyyətinin qiymətləndirilməsi prosedurları.
39. Aktivlərin təsnifləşdirilməsi.
40. Qənaətbəxş aktivlər.
41. Nəzarət altında olan aktivlər.
42. Qeyri-qənaətbəxş aktivlər.
43. Təhlükəli aktivlər.
44. Ümitsiz aktivlər.
45. Sair kredit əməliyyatları: veksəl kreditləri, kredit xətt, overdraft formalı kreditləri və banklararası kreditlərin uçotu.
46. Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi.
47. Balansdan silinmiş aktivlərin uçotu.
48. Qiymətli kağızlarla əməliyyatların uçotu.
49. Qiymətli kağızların emissiyası və onların təsnifatı.
50. Qiymətli kağızlar üzrə hüquqi normativ sənədlər.
51. Səhmlərin buraxılmasının, ödənilməsinin uçotu.
52. Nizamnamə kapitalının formalaşması.
53. Bank sistemində xarici valyuta əməliyyatlarının uçotu.
54. Xarici valyuta əməliyyatların uçot qaydaları.
55. Məzənnə fərqinin uçotu.
56. Hesablaşmalar inkassa üzrə uçotu.
57. Açıq valyuta mövqeyi.
58. Əsas vəsaitlər və onların uçotu.
59. Qeyri-maddi aktivlərin, material ehtiyatların uçotu.
60. Passiv əməliyyatlarının uçotu.
61. Banklarda yoxlamalar və inspeksiya.
62. Lombard kreditlərinin uçotu.
63. Lizing əməliyyatlarının uçotu.
64. Nizamnamə kapitalının uçotu.
65. Müxbir hesabların uçotu.
66. Bank sistemində icarə əməliyyatları üzrə uçot qaydaları.
67. Cari icarənin uçotu.
68. İcari əməliyyatlar üzrə uçot qaydalarına dair metodoloji göstərişlər.

69. Sintetik uçot.
70. Bankların investisiya qoyuluşları.
71. Bankların maliyyə nəticələrinin uçotu.
72. Hesabat dövrü üzrə maliyyə əsmlərinin hesablanması və təhlili.
73. Bankların gəlir və xərcləri, onların elementləri və uçotu.
74. Maliyyə nəticələrinin uçotu.
75. Bankların vergi ödənişləri üzrə əməliyyatlarının uçotu.
76. Bankların maliyyə hesabatları.
77. Daxili nəzarət sistemi.
78. Daxili audit.
79. Banklarda yoxlamalar və inspeksiya.
80. Mənfəət zərərlər hesabı.
81. İllik mühasibat balansı və hesabatı.
82. Ssuda hesabların açılması.
83. Məcmu kapital.
84. Dövriyə kassası.
85. Əməliyyat kassası.
86. Borc öhdəliklərinin uçotu.
87. Əsas vəsaitlərin uçotu.
88. İpoteka kreditlərinin uçotu.
89. Banklarda vergi tutma.
90. Ödəniş tapşırıqları üzrə əməliyyatlar.
91. Bank fondlarının yaradılması və istifadəsinin audit.
92. Bank auditinin mahiyyəti, zəruriliyi, əhəmiyyəti .
93. Bankların əməliyyat xərclərinin audit.
94. Hesablama texnikasının uçotu.
95. Müştərilərin bank hesablarının açılması prosedurları.